



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir



№ 172 (6855)

Çində səfərdə olmuş YAP
nümayəndə heyəti ilə görüş keçirilib



3

Prezident İlham Əliyevlə
Rusiya Prezidenti Vladimir Putin
arasında telefon danışığı olub



2



22 sentyabr 2023-cü il.
Qiyməti 60 qəpik

Qarabağ: yekun həll mərhələsi

MİNA TERRORU:
Azərbaycan öz
torpağında
qurban verir



12

Əmək bazarına
hesablanmış peşə təhsili



13

Separatizmin ləğv
edilməsindən Əli Kərimli və
trol dəstəsi də narahat olub



14



7

Ordumuzdan
yardım istəyən
yaralı erməni
qadın hərbi
hospitalla
təxliyə edilib



4

Vaja Şubitidze:
"Azərbaycan
Prezidenti
Qarabağda tarixi
ədaləti bərpa etdi"



4



Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznə başsağlığı verib. Başverənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin Baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.

Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi sayəsində əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının

nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.

Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.

2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Rusiya-Türkiyə Birgə Monitoring Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reintegrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.

Ramin Məmmədov tərəfindən reintegrasiya üzrə planlar təqdim edilib.

Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Ərəb mediası yazır: Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib

Ərəb ölkələrinin kütləvi informasiya vasitələrində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirləri və dövlətimizin bu ərazilərdə öz suverenliyini bərpa etməsi haqqında materiallar dərc edilib.

“Əl Əhram” qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətindən əsas məqamlar yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımı addımlar atıldığını, düşmənin layiqincə cəzalandırıldığını bildirib. O vurğulayıb ki, lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində



də yerinə yetirilib. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

“Əl-Vəsat” nəşrində dərc olunan “Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib” sərlövhəli yazıda da Prezident İlham Əliyevin xalqa müraciətindən sitatlar dərc olunub. Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığını, o cümlədən onların Azərbaycanın şərtini qəbul edərək silahları təhvil verdiyini bildirib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Bakının antiterror tədbirlərinə başlaması qanunsuz erməni hərbi birləşmələrinin təxribatları, o cümlədən azərbaycanlı hərbiçilər və mülki şəxslərin həlak olması ilə nəticələnən mina terroru ilə bağlı olub.

“Arab.48” informasiya portalında dərc olunmuş materi-

alda da Azərbaycanın qısamüddətli antiterror tədbirlərindən sonra öz ərazilərində suveren hüquqlarını bərpa etdiyi, qanunsuz erməni hərbi birləşmələrinin aq bayraq qaldıraraq təslim olduğu və Xankəndindəki separatçı rejimin Bakının bütün şərtlərini qəbul etdiyi bildirilib. Məqalədə, eyni zamanda, Prezident İlham Əliyevin Qarabağdakı erməniəsilili vətəndaşların Azərbaycan Konstitusiyasına müvafiq şəkildə reintegrasiyası barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Qarabağ ermənilərinin bütün hüquqlarının təmin edildiyini də söyləyib.

Bundan başqa, “Independentarabia”, “Əl Naşra” informasiya portallarında, həmçinin “Əl Cəzirə”, “SkyNewsArabia” telekanallarında da Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməniəsilili sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər və reportajlar yayımlanıb.



Çində səfərdə olmuş YAP nümayəndə heyəti ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2023-cü il 11-19 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş gənclərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇXR-in Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri xanım Qo Min iştirak ediblər.



zəhməti olanlara, o cümlədən səfirə dərin təşəkkürünü bildirib.

Daha sonra nümayəndə heyətinin üzvləri – YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina, partiyanın Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov səfər haqqında təəssüratlarını bölüşüblər.

ÇXR-in Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri xanım Qo Min YAP nümayəndə heyətinin səfərlə bağlı xoş təəssüratları ifadə etmələrinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə liderlərinin söyləri nəticəsində qarşılıqlı münasibətlərin strateji xarakter daşdığını və müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Diplomat Çinin hər zaman Azərbaycanın



Daha sonra YAP Sədrinin müavini qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı kontekstində xüsusi yer tutduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

YAP ilə ÇKP arasında fəal dialoqun və intensiv təmasların olduğunu bildiren Tahir Budaqov partiyanın nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmli olduğunu və səmərəli keçdiyini vurğulayıb. Səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini, əlaqələrin mövcud vəziyyətinin və perspektiv imkanların geniş müzakirə olunduğunu nəzərə çatdıran YAP Sədrinin müavini bu amilin həm partiyalar, həm də dövlətlər arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

YAP Mərkəzi Aparatının rəhbəri bəhs olunan səfərin xüsusilə gənclər arasında məhsuldar işbirliyinin, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyini və gələcəyə yönəlik mühüm addım olduğunu qeyd edib. O, səfərin uğurlu və səmərəli olmasının məmnunluq doğurduğunu bildirərək göstərilən diqqətə görə Çin Kommunist Partiyasının rəhbərliyinə və səfirə təşəkkürünü bildirib. Tahir Budaqov dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edən qarşılıqlı səfərlərin davamlı xarakter daşıyacağına və birgə fəaliyyət nəticəsində diqqətəlayiq uğurlar qazanılacağına ümidvar olduğunu söyləyib.



YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səfərin yadda qaldığını və məhsuldar görüşlər keçirildiyini bildirib. Nümayəndə heyətinə yüksək diqqət göstərildiyini vurğulayan Z.Əsgərov bu səfərin həm partiyalar, həm də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına, xüsusilə də gənclər arasında əlaqələrin qurulmasına təkan verdiyini qeyd edib və səfərin təşkilində

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin nümunəvi xarakter daşdığını, qarşılıqlı faydalı və çoxşəxli əməkdaşlığın dərinləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib. O, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə ÇXR-in Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Tahir Budaqov liderlərin siyasi iradələri sayəsində Azərbaycan-Çin dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını söyləyib. Hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərinin uğurla başa çatdığını vurğulayaraq ölkəmizin regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqe sərgilədiyini bildirib. O, Çinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməsinin önəmini diqqətə çatdırıb.

Qo Min Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından bəhs edib və bu il YAP Sədrinin müavini Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin əhəmiyyətini vurğulayıb. "Azərbaycanın inkişafı və uğurları bizi də sevindirir", -deyən səfir Azərbaycan-Çin münasibətlərinin yaxşı perspektivlər vəd etdiyini söyləyib və Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təşəkkürünü bildirərək uğurlar arzulayıb.



Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

təşəkkür bildirilib.

YAP Mərkəzi Aparatının rəhbəri 21 sentyabrın Ümumdünya Sülh Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb: "Ümid edirik ki, bu gün Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş də sülhə xidmət edəcək. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimize şəfa versin".

Sonra YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir



Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib. İclasda YAP-ın Təftiş Komissiyasının sədri, partiyanın Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilatların sədrləri də iştirak ediblər.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatmasının əhəmiyyətindən bəhs edib. Bu hadisəni Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin növbəti təntənəsi kimi qiymətləndirən YAP Sədrinin müavini qeyd edib ki, antiterror tədbirlərinin Ermənistanı dəstək verən beynəlxalq dairələrin ölkəmizə qarşı nümayiş etdirdiyi qeyri-obyektiv və qərəzli münasibət fonunda baş verməsinə baxmayaraq, Prezident İlham Əliyevin dəmir iradəsi və prinsipial mövqeyi nəticəsində Azərbaycanın haqq işi növbəti dəfə qələbə ilə yekun-



laşdı. Bu, eyni zamanda, dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi və nüfuzunun daha da artması istiqamətində çox önəmli addım oldu.

Tahir Budaqov vurğulayıb ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Efkən Ala telefon zəngi edərək antiterror tədbirlərinin uğurla yekunlaşması münasibətilə YAP-a təbriklərini çatdırıb, Türkiyənin hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacağını ifadə edib. Telefon danışığı zamanı Azərbaycana verdiyi dəstəyə, ölkəmizin haqlı mövqeyinin müdafiəsinə görə Türkiyə tərəfinə

Budaqov iclasın gündəliyi barədə məlumat verib.

Əvvəlcə YAP Goranboy rayon təşkilatının sədri Elçin Şamil oğlu İsmayılovun vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Sonra YAP Füzuli rayon təşkilatının sədri vəzifəsinə Nazimə Pəsərek qızı Şamıyevanın, YAP Goranboy rayon təşkilatının sədri vəzifəsinə isə Samir Hətəm oğlu Qocayevin təyin edilməsi məsələsinə baxılıb. Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Bayram Aslanov və Cavid Osmanov çıxış edərək hər iki namizədi şəxsən tanıdıqlarını,

onların bu gündəki partiyanın yerli təşkilatlarında göstərdikləri fəaliyyətin və potensiallarının irəli sürülən vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verdiyini bildiriblər. Müzakirələrdən sonra hər iki namizədin irəli sürülən vəzifələrə təyin olunması barədə qərar qəbul olunub. Nazimə Şamıyeva və Samir Qocayev çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını söyləyiblər.

İdarə Heyətinin iclasında Yeni

Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. İdarə Heyətinin üzvü Elnarə Akimova çıxış edərək məsələyə münasibət bildirib. 304 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Sonda cari məsələlər müzakirə edilib.



Ordumuzdan yardım istəyən yaralı erməni qadın hərbi hospitala təxliyə edilib

Sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib. Peşəkar hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

Vaja Şubididze: "Azərbaycan Prezidenti Qarabağda tarixi ədaləti bərpa etdi"

Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyi Qələbə regionun gələcəyi üçün böyük ümidlər yaratmışdı. Lakin bəzi qüvvələr bu ümidləri çiçəklənməyə qoymurdular. 2023-cü il sentyabrın 19-da erməni separatçıların xain hücumundan sonra Azərbaycanın Qarabağ bölgəsində başladığı və cəmi bir gün davam edən lokal antiterror tədbirləri tarixi bir Qələbə oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu Qələbə ilə tarixi ədaləti bərpa etdi.



Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, siyasi və tarix elmləri doktoru, Gürcüstan Texniki Universitetinin professoru Vaja Şubididze söyləyib.

O deyib: "Azərbaycan torpaqları uzun illər idi ki, işğal altında idi. Zaman keçdikcə Azərbaycan Prezidenti bu tarixi ədalətsizliyə son qoymaq üçün əlindən gələni etdi. Prezident İlham Əliyev Ordunu gücləndirdi, xalqla haki-

miyyət əsədindəki birliyi möhkəmləndirdi. Hamını arxasınca aparmağa bacardı və son nəticədə tarixi ədaləti bərpa etdi. Torpaqları işğaldan azad edib, ərazi bütövlüyünü təmin etdi".

Professor deyib ki, bu gün sadəcə erməni xalqı da İlham Əliyevə minnətdar olmalıdır. Ona görə ki, İlham Əliyev erməniləri də xaosdan, bezi qüvvələrin əsərinəndən azad etdi.

Onun sözlərinə görə, bu Qələbə təkcə Azərbaycan deyil, Cənubi Qafqaz ölkələrinin hamısının çiçəklənməsinə, inkişafına təkan verəcək.

"Bu Qələbə, həmçinin digər münaqişələrin də həllinə imkan yaradacaq", – deyir politoloq vurğulayıb. Vaja Şubididze Qarabağdakı parlaq Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sənədlərin dili ilə danışan cinayətlər

Prezident İlham Əliyev: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir"



Terrorizm insanlığa qarşı yönəldilmiş bələdur və minlərlə insan terrorçuların törətdikləri əməllərin acı nəticələrini yaşamışdılar. Əlbəttə ki, terrorçunun millyyəti və sərhədi yoxdur. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özge torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar.

Müasir dünyamız 200 il ilə müqayisədə ciddi şəkildə dəyişmiş olsa da təsəffüf olsun ki, erməni əməlləri dəyişməyib. Ermənilərin hər bir hərəkəti, ümumilikdə siyasəti məkrli və qanlıdır. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların tarixi kimliyinə sığmır. Bu günlərdə, yeni sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsinin Əhmədboyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin tərribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması əlbəttə ki, ermənilərin növbəti çirkin əməllərinin göstəricisidir. Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən və içərişində Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağavənd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin tərribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və nazirliyin dörd əməkdaşı həlak olub.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Laçın sərhəd-buraxılış məntə-

qəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır: "Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir". Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qatlinə maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut edir.

"ANTİTERROR TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ, DÜŞMƏNİN SİLAH VƏ TEXNİKALARININ BÖYÜK HİSSƏSİ SİRADAN ÇIXARILMIŞDIR"



"Antiterror tədbirləri nəticəsində bizim hərbiçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər", - deyən Azərbaycan Prezidenti bildirib ki, ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbiçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər: "Ermənistan dövlətinin

Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır... aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır".

yan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəber vermiş oldu. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış məsivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışacaq. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Erməni silahlı bölmələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahneşərovlar ailəsinin yaşadığı faciə nəticəsində dağıntılar altından ailenin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahneşərova sağ çıxarıldı.

Azyaşlı qızın atası Rəyala, anası Züleyxa və yaşayırmlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Erməni vandallığı nəticəsində 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç 17 oktyabr tarixində ermənilərin Gəncəyə "SCUD" tipi raket atması nəticəsində yaralanmışdı. O, 7 gündən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Bu və ya digər faktlar Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı vandalizminin sonu deyildi. İşğalçı oktyabrın 11-də cəbhə bölgəsindən və münasibə zonaşından kənar yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak oldu, 16 qadın, 6 azyaşlı olmaqla 35 nəfər yaralandı. Vurğulamaq yerinə düşər ki, müharibə dövründə Goranboy rayonunun Qızılhacılı kənd sakini 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu və Ağcabədi şəhərindən olan 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı yaralandı. Erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu, Naftalan rayonunun Qaşaltı kənd sakini 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova həlak oldular.

Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəri idi. Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mermisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

AZƏRBAYCAN TARİXİNİN SƏHİFƏLƏRİNDƏ ERMƏNİ ƏMƏLLƏRİNİN İZİ

30 ilə yaxın işğal altında olan torpaqlarımız 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun tərribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoyma-

Sənədlərin dili ilə danışan cinayətlər

Prezident İlham Əliyev: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir"



Əvvəli-Səh-5

Ümumilikdə isə Bərdə şəhərində törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

TARİXİ FAKTLARI ŞİLMƏK, YOX ETMƏK MÜMKÜN DEYİL

Lənətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Tarixi dövrə nəzər salsaq görürük ki, erməni terrorunun acısını yaşamış xeyli sayda uşaqlar var. Uşaq qətliamı onların vəhşi xislətini bir daha ortaya qoymuş olur. Yaşadığımız son illərin tarixi dövrünə nəzər salsaq görürük ki, 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız təcavüzə məruz qaldıqları zaman 216 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Bunlardan 25 nəfəri azyaşlı olub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.

Bu tarixi faktları silmək, yox etmək qeyri-mümkündür... Hələ 1918-ci il 28 yanvar Gəncə Zəlzələsində 15 uşaq xüsusi amansızlıqla qətlə yetirilib. Elə həmin il Şamaxıda 1 277 uşağın işğəncələrlə qətlə yetirilməsi erməni terroru nəticəsində baş verib. 1920-ci il 6 yanvarda Naxçıvanın Muxtar Respublikası Bılağ kəndində öldürülən dinc sakinlər arasında 25 uşağa qətlə yetirilib. Ermənilərin tarixən kim olduqları dünyaya sübut edilib. Axi, Azərbaycana gələn səyyahların, böyük yazıçıların, tarixçilərin onlarla bağlı yazdıqları sözləri unutmamışıq. Qəbirləri dağıdan, şumlayan, məsciddə donuz saxlayan vəhşidən nə gözləmək

ARMENIAN TERROR

olar? Beynəlxalq tribunalardan onların əməllərinə qarşı hökm oxunmalıdır. Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir. Artıq Azərbaycanın haqlı mövqeyi müdafiə olunur.

AĞILA SIĞMAYAN VƏHŞİLİKLƏR

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yeni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə qalmış oldu. 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.

Bildiyimiz kimi, 31 mart və 1-2 aprel



12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistanın çirkin niyyət və planlarını əks etdirirdi. Ermənistanın bu və ya digər təxribatları Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan Ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Təbii ki, Qələbə tariximizdə neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında 27 Sentyabr Anım Günü təsis edildi. Bu Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimizə dərin ehtiramın bir əlamətidir. Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində bildirdiyi kimi, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! "Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

Zümrüd BAYRAMOVA



Qarabağ: yekun həll mərhələsi

Qarabağdakı qondarma qurum Bakının şərtlərini qəbul edərək, öz silahlı qüvvələrinin buraxılmasına, habelə erməni əhalisinin təhlükəsizliyinə təminat verilməsinə dair Azərbaycanla danışıqlara başlamağa razılıq verdilər və Yevlax şəhərində keçirilən görüşdə iştirak etdilər. Prezident İlham Əliyev deyib ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olub. Bu o deməkdir ki, regionun tanınmamış dövlət kimi mövcudluğu tarixi başa çatıb. Razılaşmaların əldə olunmasındakı roluna görə, Rusiya hələlik regionda qalır. Bu arada Qarabağda antiterror tədbirlərinin dayandırıldığı elan edildikdən sonra da bəzi insidentlərin, erməni tərəfinin şərtlərə əməl etmədiyi barədə xəbərlərə də rast gəlinir.



Azərbaycanın sentyabrın 19-da antiterror tədbirlərinə başladığı Qarabağ iqtisadi rayonunda vəziyyət bir gün tamam olmamış dəyişdi. Tanınmamış qondarma qurum, erməni separatçıları hərbi qüvvələrini tərkislah etməyə və regionun erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Bakı ilə danışıqlara başlamağa razı olduqlarını bəyan etdilər. Rəsmi Bakı da bəyanatla çıxış etdi. Ölkənin Müdafiə Nazirliyi bildirib ki, "Rusiya sülhməramlı kontingenti vasitəsilə daxil olmuş Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti nəzərə alınaraq, sentyabrın 20-də antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu".

Bu şərtlər yerinə yetirilərsə

Birincisi, Azərbaycan tərəfi təkid edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri və Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri silahlarını təhvil versinlər, həmçinin mövqelərini tərk etsinlər. İkincisi, Ermənistan Respublikasının silahlı qüvvələri Qarabağ ərazisini tərk etsinlər. Qeyd edək ki, İrəvan əvvəllər bəyan etmişdi ki, Ermənistan ordusu regionda deyil, amma... Digər məsələlərlə yanaşı, Bakı vurğulayıb ki, qeyd olunanların hamısı Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmaqla həyata keçiriləcək. Sonradan məlumat yayıldı ki, Qarabağ ermənilərinin nümayəndələri ilə Bakı təmsilçiləri sentyabrın 21-də Azərbaycanın Yevlaxında görüş-cəklər və görüşdülər, nəticələr də var.

Burada bir maraqlı və vacib nüans var, Azərbaycan qondarma qurumun üzvləri ilə danışmaq istəmədi. Bakı onları separatçı və cinayətkar hesab edir.

Azərbaycanın fikrincə, bütün danışıqlar onun ərazisində aparılmalıdır, çünki 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib gəldikdən sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ ermənilərinin regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili məsələsi hesab edir. Sentyabrın 20-də axşam Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, əməliyyatın bütün məqsədlərinə nail olunub və Bakı Qarabağ üzərində suverenliyi bərpa edib. "Biz buna dəqiq silahlardan istifadə etməklə nail olduq, eyni zamanda, mülki əhali silahlı qüvvələrimizin peşəkarlığı sayəsində özünü tam qorunmuş hiss etdi. Eyni zamanda, mülki infrastruktura hər hansı hücumların həyata keçirilməməsi, yalnız hərbi infrastrukturun sıradan çıxarılması barədə göstərişlər verilib", - deyə cənab Əliyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev əlavə açıqlamalar verib. O bildirib ki, Qarabağın erməni sakinlərinin reintegrasiyası planı artıq hazırdır. Qarabağ erməniləri adından kimin Bakı ilə danışıqlarda iştirak edəcəyi və Azərbaycanda düşmən sayılan, özləri də Azərbaycan tərəfi ilə düşmənçilik edən insanların təhlükəsizliyinə hansı təminatların ola biləcəyi hələlik bəlli deyil. Bu arada Ermənistan mətbuatı rəsmi Bakının separatçı rejimin üzvlərinin ekstradisiya edilməsində ısrarlı olduğu

barədə məlumat yayıb. Qarabağ ermənilərinin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması barədə isə hələlik məlumat verilməyib. Ermənistan Fövqəladə Hallar Nazirliyi hər ehtimala qarşı Qarabağa ən yaxın yaşayış məntəqələrində qaçqınlar üçün şəhərciklər salmağa hazır olduğunu bildirib.

Sentyabrın 20-də Telegram kanallarında Rusiya sülhməramlılarının yerləşdiyi Xocalı Hava Limanında insanların izdihamının fotosəkilləri dərc olunub. Rusiya tərəfi indiki eskalasiya zamanı yalnız Rusiya

hərbçilərinin həlak olması faktını qeyd etməklə kifayətlənib. Bu arada Rusiya prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda mülki əhalinin müdafiəsi üçün hər şeyi edir. "Biz İrəvan və Bakının hakimiyyət orqanları ilə daim əlaqə saxlayırıq. Ümid edirik ki, deeskalasiyaya nail olacağıq və problemi dinc istiqamətə köçürəcəyik", - deyə cənab Putin bildirib.

Erməni Tədqiqat Fondunun elmi direktoru Sergey Melkonyan müsahibəsində deyib ki, Qarabağdakı qurum öz mövcudluğunu dayandırır. Ekspert qeyd edir ki, bundan sonrakı proseslər Rusiya sülhməramlılarının himayəsi altında aparılacaq: "Sülhməramlı kontingent silah və texnikanın ötürülməsinə nəzarət edəcək, mülki şəxslərin təxliyyəsini təmin edəcək və qalanlara təminat müzakirə olunacaq". Eyni zamanda, Melkonyan əmin olduğunu bildirib ki, Qarabağda yalnız itirəcək heç nəyi olmayan ermənilər qalacaq. Bu, Rusiyanın vasitəçilik gündəliyi olacaq. Hamı regionu tərk etsə, orada sülhməramlılara ehtiyac olmayacaq.

İrəvan dağılır

Son günlər baş verən hadisələr İrəvanda iğtişaslara səbəb olub. Sentyabrın 19-u və 20-si axşam saatlarında minlərlə insan paytaxtın mərkəzində mitinq keçirərək hökumətdən Qarabağın müdafiəsi üçün tədbirlər



görməsini tələb edib. Bu hərəkətlər hakimiyyət üçün real təhlükəyə çevrilməyib. Ermənistan baş nazirinin saytında qısa bir xəbər yayılıb: "Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Qarabağdakı mövcud vəziyyət müzakirə edilib. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar". Kreml dəqiqləşdirib ki, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə olub: "Gələcəkdə vəziyyətin gərginliyin azaldılması və sabitləşməsi istiqamətində inkişaf edəcəyinə ümid ifadə edildi".

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa

hazırdır. Qarabağın erməni sakinlərinin sülhməramlılar vasitəsilə daxil olmuş müraciəti də prosese yeni rəng verib. Antiterror tədbirləri düz 24 saat davam etdi. Bu da Qarabağ ermənilərinin onları heç kimin qorumayacağını başa düşməsi üçün kifayət idi. Qondarma qurumun üzvləri ən sonda "əhalini xilas etmək lazımdır" deyib, Bakının tələbi ilə razılaşmaq zorunda qaldılar. Bakıda qələbəni elan olundu. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Qarabağ ermənilərinin "nəzəri olaraq Azərbaycanın hakimiyyəti altında yaşaya biləcəyini" təklif etdi. Qarabağ hekayəsi bununla da başa çatdı. Rusiyapərəstlər bölgəni tərk etməyə başlayıb. Rusiya tərəfi çox güman ki, həmin ermənilərin köçürülməsi ilə məşğul olacaq. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan da buna ümid edir.

Bu arada azərbaycanlı qaçqınlar Ermənistanda tərk edilmiş evlərinə qayıtmaq qərarını açıqlayıblar. Azərbaycan statistika orqanlarının məlumatına görə, 1 milyona yaxın insan var. Bu kateqoriyadan olan vətəndaşları təmsil edən Qərbi Azərbaycan İcması ABŞ hökumətini "Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə" çağırıb.

Yevlaxda görüş

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Rusiya-Türkiyə Birgə Monitoring Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reintegrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.

Ramin Məmmədov tərəfindən reintegrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. Azərbaycanın

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və mekətlərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

V.VƏLİYEV



Azərbaycan-Türkiyə: sarsılmaz qardaşlıq, əbədi birlik!

Bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinə ayəni təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu, sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalq bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu, bütün dünya üçün bir nümunədir.

Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərir. Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədə də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycana verdiyi dəstəyə görə dövlət başçısı sosial şəbəkədə təşəkkürünü bildirib: «Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədir. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyıraq».

Bəli, bu gün tarixi sınaqlardan çıxmış Güclü Azərbaycan - Güclü Türkiyə liderlərinin örnək qardaşlıq birliyi bütün dünyanın diqqətindədir. Sözsüz ki, bu danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siya-

si dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərir. Bəli, dediyimiz kimi, bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyətinə, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "TÜRKİYƏ BURADA YOXSAD, MƏN BURADAYAM VƏ SİZİN CAVABINIZI VERƏCƏYƏM", SÖYLƏMƏKLƏ DÜNYANI MAT QOYMUŞDU, EYNİ ZAMANDA BÜTÜN TÜRK DÜNYASININ ÜRƏYİNİ FƏTH ETMİŞDİ

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər olaraq Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı "Şərq Tərəfdaşlığı" sammitində "dəre xəlvət, tülkü bəy" yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev "Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm", söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda, Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır", "Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq", mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Azərbaycan Prezidenti İlham

Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi fikri bir daha demək yerinə düşər: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qüdrətli dövlət kimi bütün dünyaya tanıtdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında siper kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm».

Bütün bu qardaşlıq münasibəti ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir» və böyük öndər Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənən, uşaqlardan böyüklərə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün bu iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Və 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış

"ŞUŞA BƏYANNAMƏSİ" Sİ İKİ QARDAŞ ÖLKƏNİN MÜNASİBƏTLƏRİNİ YENİ MÜSTƏVİYƏ ÇIXARAN TARİXİ VƏ SİYASİ ÖNƏM KƏSB EDƏN MÜTTƏFİQLİK HAQQINDA HÜQUQİ SƏNƏD

"İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə defacto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq". Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlətimizin başçısı Şuşa

İLHAM ƏLİYEV: "Siz də, Mən də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyıraq"

Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq deyib: "Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır".

Bəli, iki il əvvəl, 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkənin münasibətlərini yeni müstəviyə çıxaran tarixi və siyasi önəm kəsb edən müttəfiqlik haqqında hüquqi sənəddir. Bəyannamədə 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Ən əsas isə «Şuşa Bəyannaməsi» ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərini Azərbaycana etməsi bunun daha bir nümunəsidir. Prezident İlham Əliyev Türkiyə lideri Ərdoğanla birlikdə mətbuatı bəyanatında qeyd etdiyi kimi bütün uğurların təməlinə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Eyni zamanda, Vətən müharibəsində dünyaya "Azərbaycan tək deyil" mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür" bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi - İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadiq".

Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu realıq bütün sahələrdə sübuta yetirilməkdədir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar və dövlət başçımızın dediyi kimi: «Prezident Ərdoğan ilə şəxsi dostluğumuz regional inkişaf və sabitlik baxımından çox mühüm faktordur».

RƏFİQƏ KAMALQIZI

Vətən müharibəsində birlik və həmrəyliyin nümunəsi



Prezident İlham Əliyev: "Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi"

"Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir".

Bu fikirləri sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Ölkəmizdə hökm sürən multikulturalizm və tolerant mühit, müxtəlif xalqların adət-ənənələri, dininə hörmətə vənaşına xalqımızın milli keyfiyyəti olaraq yanaşı, humanizmin dəyərlərinə, birgə yaşama mədəniyyətinə söykəyir. Etnik qrupların sülh şəraitində yaşaması, bərabər hüquqlu fəaliyyətinə yaradılan zəmin multikulturalizmin Azərbaycan modelinin formalaşdığına göstəricisidir. Bu gün ölkəmizin demək olar ki, bütün ərazisində qeyri-xalqların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində vahid bir ailə kimi yaşayır və milliliyindən asılı olmayaraq hər kəs bərabər hüquqludur. Humanizm prinsiplərinə əsaslanan ölkəmizdə insan ləyaqətinə xələl gətirən, ona zidd olan dinlərin yayılması və təbliğinə imkan verilmir. Mövcud qanunlar və mövcud mühit ölkəmizdə xristianların, yəhudilərin, ümumiyyətlə, bütün dini konfessiyaların nüma-

yəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasına dəlalət edir. Paytaxt Bakıda, Qubada, Zaqatalada, Qusarda, Qaxda, İsmayılıda və digər yerlərdə müxtəlif xalqların necə sülh, dostluq şəraitində yaşadığı diqqətdən yayınmır. Hər bir məkanda etnik qrupların icmaları, mədəniyyət mərkəzləri, öz etiqad və ibadət gahlar və s. fəaliyyətdədir ki, ölkəmizə gələn qonaqlar bunu yüksək dəyərləndirirlər.

"AZƏRBAYCAN UĞRUNDA, LƏYAQƏT UĞRUNDA, VƏTƏN UĞRUNDA!"

Əlbəttə ki, bu gün müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında rolunu oynayır. Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirak etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. Vətən müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda mərdliklə, qəhrəmancasına vuruşdular. "Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq", - deyən Cənab Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi

bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi: "Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik". Amma Ermənistan isə monodövlətdir. Burada hökm sürən vəziyyət erməni xislətini bir daha ortaya qoymuş olur. Prezident İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Onlar hesab edirdilər ki, bu, onların üstünlüyüdür" - deyən Cənab Prezident qeyd edib ki, hətta onların rəhbərləri və onların ictimai fəalları müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə başlarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq. Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini qabağa verdilər, düşməni təkliklə qovdular bizim torpağımızdan. Bir daha göstərdik ki, bax, bu yetişən nəsil və ənənələr nə deməkdir. Bir daha demək istəyirəm, bax, biz, hər birimiz bu dəyəri qorumalıyıq və Azərbaycan siyasəti bundan sonra bu istiqamətdə aparılmalıdır və aparılacaqdır".

AZƏRBAYCANDA DİNİ MÜXTƏLİFLİK

Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətində olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandırır amillər sırasında. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərir. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb. Qeyri-xalqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.

Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

"Azərbaycan döyüşdə olduğu kimi sosial həyatda da yeni qələbələr qazanır"

"Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri və bu tədbirlər nəticəsində separatçıların "ağ bayraq" qaldıraraq təslim olması Azərbaycanın yeni bir tarixi qələbəsidir. Çünki uzun müddətdir ki, erməni separatçıları bu torpaqlarda yurd salıb və Azərbaycan dinc sakinlərinə qarşı kütləvi qətlər, terror aktları həyata keçirib. Müharibədən sonra imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistanın həmin silahlı birləşmələri əraziləri tərk etməli idilər. Lakin təəssüflər olsun ki, onlar bəyanatın müddəalarını pozdular. Nəinki həmin ərazilərdə dinc dayandılar, əksinə yenidən silahlanmaya, səngərlər qazmağa başladılar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzaev deyib.



KOMITƏ SƏDRİ ŞƏRH ETDİ



Onun sözlərinə görə, erməni separatçıları öz havadarlarının dəstəyi ilə həmin əraziyə külli miqdarda hərbi-texniki sursat cəlb etdilər: "Bu, 24 saatlıq antiterror tədbirlərdə bir

daha özünü göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyana, eləcə də Qarabağda yerləşən separatçılara müraciət edərək sülhə gəlmələrini təklif edib və ərazini tərk etmələrinin vacibliyini bildirib. Amma heç bir nəticə olmadı. Erməni separatçıları Azərbaycan vətəndaşlarına qarşı yeni terror aktları, sui-qəsdlər törətməyə başladılar. Son günlərdə ərazilərin yenidən minalanması, yol və polis işçilərinin həlak olması, atəşkəsin tez-tez pozulması göstərdi ki, erməni separatçıları ilə yalnız hərbi yolu ilə danışımaq lazımdır. Belə olduğu halda Azərbaycan Prezidenti yenidən hərbi yolu seçdi və antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz hesab etdi. Ölkə başçısı dünənki müraciətində də bunu bir daha bildirərək qeyd etdi ki, biz antiterror tədbirlərin keçirilməsinə məcbur edildik".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan rəhbərliyi, separatçılar danışıqlardan, müraciətlərdən və çağırışlardan heç bir nəticə çıxarmadılar: "Ölkə rəhbəri Azərbaycan Ordusunun yeni qələbəyə imza atdığını bildirdi. Sözsüz ki, biz torpaqlarımızı düşməndən tamamilə təmizləməyə, ölkə daxilində hər bir vətəndaşın hüquqlarını qorumağa, dövlətin konstitusion hüquqlarını təbiiq etməyə borclu-yuq. Bunun üçün bizim hər cür imkanımız var. Azərbaycan Prezidenti onu da söylədi ki, Qarabağda yaşayan ermənilər uzun müddət silahlı xunta rejiminin köləsi olub, onlar tərəfindən silahlanmaya məcbur edilmişlər. Ancaq separatçılar bu ərazini tərk etdikdən sonra onların rifahı yaxşılaşacaq, xoşbəxt bir həyata qədəm qoyacaqlar. Dövlət başçısı çıxışında qeyd etdi ki, biz müxtəlif sosial proqramlar icra edirik. Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülür: "Yollar çəkilir, tunellər qazılır, yeni binalar tikilir, həmin ərazilərdə beynəlxalq əhəmiyyətli təyyarə meydanları istifadəyə verilir. Əhali öz dədə-baba yurdlarına köçməkdədir". Cənab Prezident əhaliyə müraciətində Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi vurğulayıb.

Bu işlər Xankəndində, Ağdərədə, Xocavənddə də görülcək və həmin ərazilərdə yeni bir həyat yaradılacaqdır. Əlbəttə ki, bu ermənilərə verilən xeyirxah mesajdır. Dövlət başçısı bildirir ki, Qarabağda yaşayan ermənilərin hüquqlarını Azərbaycanda yaşayan digər milli azlıqların hüquqları kimi müdafiə edəcəyik. Bu, bir dövlət kimi Azərbaycanın borcudur. Əlbəttə ki, ölkə rəhbəri bu sözləri deyərək Azərbaycan xalqının birliyinə, dövlətin iqtisadi inkişafına, beynəlxalq aləmdə əldə olunan nailiyyətlərimizə əsaslanır. Çünki ermənilər 30 ildən çox bu əraziləri viran qoyublar. Amma müraciətdə qeyd olunduğu kimi, heç bir xarici dəstək olmadan həmin ərazilər yenidən bərpa olunur, abadlaşdırılır. Görülən möhtəşəm işlər dünyanı heyran edir. Azərbaycan döyüşdə olduğu kimi sosial həyatda da yeni qələbələr, yeni uğurlar qazanır. Təbii ki, bu Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin, xalqın ona dəstək verməsinin və azərbaycanlıların bir məqsəd uğrunda səfərbər olmasının ifadəsidir", - deyərək əlavə edib.

Ləman Sərraf



24 saatın qalibiyyət hökmü!

Dünyanı heyratə gətirən daha bir zəfər

Artıq hər şey həll olunub və Azərbaycan öz ərazilərini boz zonadan çıxarmaqla separatizmin və erməni işğalçılığının kökünə, necə deyirlər, od qoydu. Bu realıq həm də 24 saatın qalibiyyət hökmü olaraq da qiymətləndirilə bilər.

O cümlədən, Prezident İlham Əliyevin dövlət televiziyasında vurğuladığı kimi, Qarabağ erməniləri bundan sonra heç vaxt cinayətkar xunta rejiminin girovların çevrilməyəcəklər və onlar da Azərbaycan vətəndaşı hüquqlarından istifadə olunmaqla münisipal seçkilərdə iştirak edəcək, təhsil alacaq və əmin-amanlıq şəraitində yaşayacaq, işləyib-çalışacaqlar. Dövlət başçısının bu çıxışları paralel olaraq regionumuzda sabitlik arzu etməyən bəlli xarici dairələrə, məlum ölkələrin dövlət başçılarına da kifayət qədər yetərli cavab oldu!

Cinayətkar rejimin mənsubları öz mənfur əməllərinə görə Azərbaycan və beynəlxalq insan haqları qanunları çərçivəsində cavab verməli olacaqlar

Artıq qondarma rejim yoxdur və hazırda Xankəndidə "dqr", "artsax" kimi adlar altında "mövcudluqlarını" isbat etməyə cəhd edənlər də yaxşı bilirlər ki, bu cəhdlər, əslində, onların son nəfəsləridir. Cinayətkar rejimin mənsubları öz mənfur əməllərinə görə Azərbaycan və beynəlxalq insan haqları qanunları çərçivəsində cavab verməli olacaqlar və bu, danılmaz bir aksiomadır.

Bu arada, Yevlaxda Azərbaycan tərəfi ilə Qarabağın erməni icmasının nümayəndələrinin görüşündə də, məhz bu amillər üzərində dayanılıb. Qeyd edək ki, həmin görüşün məhz Yevlaxda keçirilməsi də rəsmi Bakının təklifləri, şərtləri və diktəsi altında baş tutub.

RSK peşəkarlıq nümayiş etdirdi

Bu proseslərdə, yeni antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının da peşəkarlıqları diqqətdən kənarda qalmadı. Atəşkəs elan edildikdən sonra mülki ermənilərin RSK-nın bazasında yerləşdirilməsi və təhlükəli ərazilərdən çıxarılmalrı kifayət qədər professionalıqla icra olundu.

Varujan Geqamyan: "Azərbaycan və Türkiyəyə dəhliz verilir, bunlardan biri Zəngəzur dəhlizi adlandırılır"

Yeri gəlmişkən, erməni türkoloq Varujan Geqamyan ölkəsinin mediasına açıqlama-

sında "artsax" xülyalarının üstündən birdəfəlik xətt çəkildiyini etiraf edib. Ermənistanlı ekspert Azərbaycan ordusunun son antiterror tədbirləri ilə məhv edilmiş xülyaların tarixin zibilliyinə atıldığını bildirib.

Geqamyan bundan sonrakı aşağıdakı addımların atılacağını proqnozlaşdırır:

"Ermənistan-Azərbaycan müqaviləsi (sülh) imzalanır, burada bir neçə bənd olacaq:

"Ermənistan Qazağın və Naxçıvanın kəndlərini Azərbaycana qaytarır.

Sünik (Zəngəzur) və Tavuş üzərindən Azərbaycan və Türkiyəyə dəhliz verilir, bunlardan biri Zəngəzur dəhlizi adlandırılır.

"Hraparak": "Paşinyan öz komandasına birbaşa olmasa da, bildirib ki, heç bir şərtlər daxilində istefa verməyəcək"

Bu gerçəkliklər və ağır məğlubiyyətlər nədənsə Ermənistandakı revanşist qüvvələrə hələ də ağıllandırmayıb. Bir tərəfdən qərb-yönlü baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər, İrəvan küçələrində qiyam və inqilab çağırışları edənlər, digər tərəfdən də, anti-Rusiya çağırışlarını səsləndirirlər. Məhz bu amil də erməni cəmiyyətinin, əslində, nə istədiyini bilməməsi, habelə kəskin çaşqınlıq içində olması gerçəkliyini ortaya qoymaqladır. Amma buna baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı etiraz aksiyaları fonunda yaxın əhatəsini toplayaraq iclas keçirib.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Məlumatla görə, Paşinyan gecəboyu sözügedən şəxslərlə danışıqlar aparıb: "Paşinyan öz komandasına birbaşa olmasa da, bildirib ki, heç bir şərtlər daxilində istefa verməyəcək". Eyni zamanda bildirilir ki, Paşinyan öz ailəsini şəhərdən kənara, bağ evinə göndərüb.

Tomas de Vall: "Görünən budur ki, bu, Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxmaları üçün 35 illik, bəziləri isə deyirlər ki, 100 illik layihələrinin sonudur"

Sonda isə Böyük Britaniya Qafqaz üzrə mütəxəssisi, tanınmış ekspert və yazar Tomas de Vallın BBC-yə verdiyi müsahibəsi zamanı irəli sürdüyü fikirlərindən diqqət-çəkənini nəzərə çatdırmaq olar. O vurğulayıb: "Görünən budur ki, bu, Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxmaları üçün 35 illik, bəziləri isə deyirlər ki, 100 illik layihələrinin sonudur".

Bəli, artıq bu bir sonudur, həm də başlanğıc: separatçılığın, işğalçılığın sonu, Qarabağda, ümumən isə regionumuzda yeni reallığın və inkişafın başlanğıcı.

Afət Tahirqızı

"Heç bir dövlət Azərbaycan qədər bu təxribatlara səbir nümayiş etdirməzdi"

"Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən, terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçuları-mız həlak oldu və yaralandı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi obyektləri məhv etdi: "Ermənistanın iddia etdiyi kimi heç bir mülki obyekt hədəfə alınmadı.. Ermənistandan fərqli olaraq biz bunu heç zaman etməmişik.Əksinə əhalinin təhlükəli ərazidən təxliyəsinə təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmama-



DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Azərbaycana təzyiq etməyə çalışdılar. Bununla bölgədə vəziyyəti daha da gərginləşdirdilər, Ermənistanı yeni təxribat və cinayətlərə sövq etdilər. Bu gün bölgədə vəziyyətin gərginləşməsinə görə Ermənistan qədər onlar da məsuliyyət daşıyırlar. Azərbaycan çox səbir etdi. Bu səbrin bir hədudu da olmalıdır. Azərbaycan qədər heç bir dövlət bu təxribatlara bu qədər səbir və dözümlü nümayiş etdirməzdi.

2020-ci ildən bu günə qədər olan dövrdə



ğə çağırırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə və səsgücləndirici texniki vasitələrlə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi.

Baş verən hadisə bir daha göstərdi ki, Ermənistan çirkin niyyətlərindən əl çəkmək istəmir. Öz havadarlarına güvənərək daha çox Azərbaycan vətəndaşını qətlə yetirməyə, bölgədə vəziyyəti daha da gərginləşdirməyə çalışdı".

C.Məmmədov sözlərinə davam edərək bildirib ki, Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı: "Öz havadarlarına güvənərək hər gün bölgədə vəziyyəti daha da gərginləşdirdi. Təəssüf ki, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı dur demək əvəzinə daha çox

Azərbaycan keçmiş münafişinin dinc yolla həll olunması üçün çox çalışdı. Dəfələrlə müxtəlif platformalarda görüşlər keçirildi, bəyanatlar verildi.

Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etdi. Lakin onlar hər dəfə bundan imtina etdilər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirdilər. Bunun üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalı idi və belə də oldu".

Ləman Sərraf



“Dəmir Yumruq”un gücü: 24 saat ərzində separatçılar təslim oldu!

Bəli, Azərbaycan xalqı, gözün aydın! Ali Baş Komandan Təşəkkür edirik! Azərbaycan Ordusu, var olun! Növbəti qələbəni yaşadığımız üçün!

Bəli, 2023-cü il, 19 sentyabr – “Azərbaycan xalqı Qarabağda antiterror tədbirlərinə başlandı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 24 saat çəkdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk silah olunurlar, ərazimizi tərk edirlər. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika, o cümlədən 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər nəzarətə götürülüb, həmçinin 7 avtomobil, 1 tank və 4 mınaatan və 2 piyada döyüş maşını qənimət kimi götürülüb. Sentyabrın 21-də isə Yevlaxda danışıqlar keçirilir. Sözsüz ki, nəticə belə olmalı idi. Çünki biz haqq yalundayıq.

Bu qələbə sevinci ilə Ali Baş Komandan, Prezident İlham Əliyev xalqına Müraciətində Ermənistan və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Prezident İlham Əliyev xalq müraciətində antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtlərindən danışarkən bildirib: “Bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdılar”.

Dövlətimizin başçısı qeyd edib: “Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadıqdır. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olundandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu”.

Və...

SENTYABR AYININ 19-DA ALI BAŞ KOMANDANIMIZIN YENƏ DƏ “DƏMİR YUMRUQ” SİYASƏTİ İLƏ HƏYATA KEÇİRİLMİŞ LOKAL ANTİTERROR TƏDBİRLƏRİ AZƏRBAYCANIN ÖZ ƏRAZİLƏRİNİN BÜTÖVLÜYÜ ÜGRUNDA APARDIĞI ƏDALƏTLİ SAVAŞIN SON VƏ ƏN PARLAQ NÖQTƏSİNİ QOYDU

Bəli, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan torpaqlarının 30 illik işğalına son qoymuş, öz suveren ərazi bütövlüyünü bərpa etmiş, dünya dövlətləri arasında böyük nüfuza sahiblənmiş, dinamik inkişaf edən və ən mötəbər beynəlxalq

İLHAM ƏLİYEV: “Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir Yumruq” yerindədir və hər zaman yerində olacaq!”

təşkilatlarda öz sözünü deyən bir ölkəyə çevrilmişdir. Üç il bundan Ali Baş Komandanın “Dəmir yumruq” siyasətinə Şanlı Ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə Vətən müharibəsində əldə etdiyimiz Qələb Zəfəri Azərbaycan dövlətçiliyinin tarixinə ən şərəfli səhifələr kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruq” siyasətini yüksək əhvali-ruhiyyə ilə qarşılayan

Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır”.

Dövlət başçısı onu da vurğulamışdır ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır: “Yəni, bu, bir daha onu göstərir ki, ikinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”.

Ali Baş Komandan baş verən terrorla bağlı Azərbaycan dərhal lazımı addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır: «Lokal xarakterli antiterror tədbirlərinə başlandı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistanla göstərildi ki, onların istənilən təxribatına layiqli cavab verilecəkdir”.

Bəli, Ali Baş Komandanın əmri ilə antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir: “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbiçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbiçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib ki, biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyirlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalasmış siyasətçilər bizdən əl çəksinlər. Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olduğunu xatırladan dövlətimizin başçısı bildirib: “Yeter artıq! Biz bunu tələb edirik”.

Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: “Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmamasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ KAMALQIZI



Mətanət Məmmədova

22 sentyabr xətrinə...

İstəyir iki dünya bir olsun, bu, mümkün olan deyil, lakin arzularımızdan danışmaq istədik. Bunu ki heç kim mümkünəş edə bilməz. Arzumuz isə bundan ibarətdir ki, dünyada “Avtomobilsiz bir gün” kimi qeyd olunan 22 sentyabr kaş ki, bizdə də həmin tarixdə olmasa da, ilin bircə günü qeyd olunardı.

Bilirsiniz nəyə görə? Elə istərdik ki, bircə gün bu gözəl şəhərimizi gurultusuz, səs-küysüz gəzək. Elə istərdik ki, bu gözəl şəhərin gözəlliklərini sakit bir aləmdə seyr edək. Elə istərdik ki, şəhərimizdə bircə gün yolları boş görək. Yolların nə rəngdə olduğunu, sökülənini-dağılanını görə. İstərdik ki, ayağı yerə dəyməyənlərin ayağını yerdə görə. Piyada gəzməyin ləzzətini onların dadmasını, yeri gələndə maşında gəzməkdən aldıkları kiloları yerdə əritmələrini istərdik.

İstərdik ki, yanlarından ötüb metroya, marşrut avtobuslara tələsəndə avtomobillərin içərisindən bizə baxan rişxənd dolu nəzərləri bircə gün görməyək. İstərdik ki, maşınların içərisindəkilər bayırdakıları bircə gün anlamağa çalışsınlar.

Bircə gün tələsməmələrini, maşını üzərimizə sürüklərini görməmək üçün bircə gün istərdik. İşiqforun son saniyəsinə öz xeyrinə istifadə edən avtomobilləri heç olmasa, bircə gün görməzdik kaş...

İstərdik ki, ilin bir günü hər gün çörək almağa belə maşınla gədənlər bircə gün piyada getsinlər. Bircə gün işə ictimai nəqliyyatla getsinlər. Onu görmək istərdik ki, belə olsa, onlar həmin gün işə gedəcəklər, yoxsa həmin gün üçün ərizə yazıb icazə alaraq evdə qalacaqlar?..

Axi avtomobilsiz bir gündə hamının diqqəti alternativ nəqliyyata yönəlir. Velosipedin, diyircəkli konkilərin, ictimai nəqliyyatın rolu artır, avtomobillərin istifadəsi məhdudlaşır. Sağlam həyat tərzini tərəfdarları hamını ümumiyyətlə, nəqliyyatdan istifadə etməməyə, piyada gəzməyə çağırır. Buna necə riayət olunacağını görmək istərdik o bircə gündə.

Bircə gün bu şəhəri tıxacsız görmək istərdik. Bilmək istərdik ki, Sahidən 28 Maya, Əhmədliyə Nəfçilərə, İçərişəhərdən Azadlığa məsafə əslində nə qədərdir? Yolu işıqsız keçəndə işdən evə məsafə nə qədərdir? Bunları bilmək maraqlı olmazdı?

Bircə gün avtomobilsiz şəhər istərdik ki, o biri günlərlə müqayisə edib havanın çirkliliyini, təmizliyini müşahidə edək. Axi buna bizim haqqımız var. Nə olar ki, bu haqqımızı avtomobillər əlimizdən alanda. Heç olmasa, bilək də...

Kaş ki, dünyada qeyd və riayət olunan bu günə bircə gün də biz sahib ola bilərdik. Bilirsiniz, ən vacibini deyim. Həmin bircə gün ərzində pəncərələrimizi sındırıb içəriyə, içəriyə sığmayıb qulaqlarımıza, qulaqlarımızdan isə beynimizə sıçrayan siqnal səslərindən qurtulmuş olardıq. Hələ siqnal səsinə qoymaq bir kənara. Avtomobillərdən çıxan, yeri-göyü lərzəyə gətirən, qulaqlarımıza tıxadığımız panbiği dələ, bağlı pəncərələrin şüşəsini sanki qırıb içəriyə soxulan gup-pultulu musiqi səsinə kənara ola bilərdik. Bizə aidiyyəti olmayan, zövqümüzü oxşamayan həmin musiqi səslərindən bircə gün, ilahi, uzaq ola bilərdik.

Bircə gün avtomobilsiz gün olardı bu şəhərdə kaş ki... Əksər avtomobil sürücüləri müayinəyə cəlb olunardı. Onların sağlamlıq dərəcəsi yoxlanardı. Müəyyən edilərdi ki, görə, hansı xəstəliyin göstəricisidir, onları siqnal vermək mərzinə yoluxdurub? Hansı xəstəliyin göstəricisidir ki, səsi göydələnləri yaran musiqi, mahnı səsləri maşınların içərisində olan sürücülərə təsir etmir? Bəlkə bu, elə bir xəstəlik göstəricisidir ki, yaxın günlərdə belələrini o dünyaya yollayacaq. Bəlkə bunun qarşısını vaxtında almaq lazımdır?

Bax, bütün bu səbəblərdən şəhərimizdə bircə günün avtomobilsiz olmasını candan və ürəkdən arzulayırıq. Bilə-bilə ki, iki dünya bir ola, bu, mümkün deyil, lakin arzulayırıq. Arzumuzun reallaşması isə bəlkə də minlərlə avtomobil sürücüsünün də, biz səs-küye, siqnala, gup-pultuya məhkum olanların da xilas ola bilər...

MİNA TERRORU: Azərbaycan öz torpağında qurban verir

İşğaldan azad edilmiş torpaqlarımız ermənilər tərəfindən başdan-baş minalanıb. Zəfərdən dərhal sonra minatəmizləmə işlərinə başlansa da, xəritələrin gizlədilməsi öz torpağımızda qurbanların sayını durmadan artırır. 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə hələ də minalar basdırır. Son gün ərzində artıq 6 nəfər də bu mina terrorunun qurbanı olub.

Müharibədən sonra yeni müharibə

1990-cı illərdə Birinci Vətən Müharibəsində itirdiyimiz torpaqlarımızı 30 il sonra-2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında bitən 44 günlük İkinci Vətən Müharibəsində düşməndən geri alıb Zəfər qazandıq. Müharibə bitdi. Bu dəfə isə xislətsiz ermənilərin azərbaycanlılara qarşı yeni müharibəsi başladı: mina müharibəsi. Məğlubiyyətlərdən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin ya olmadığını iddia etdilər, ya da görəndə ki, bu xəritələri üzə çıxarmaqdan başqa çarələri qalmayıb, saxta xəritələr təqdim etdilər. Lakin hələ də işğaldan azad edilən ərazilərimiz var ki, onların xəritələri barədə ermənilər söhbət belə etmək istəmir.

Nəticə isə budur ki, müharibə bitib, lakin onun belaları bitməyib. Qarabağ və Şərqi Zəngəzurdə hazırda mina müharibəsi, əslində terroru davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb zərər çəkənlər yüzlələdir.

Vətən Müharibəsindən sonra ümumilikdə 314 nəfər minaya düşməsi ermənilərin azərbaycanlılara qarşı yeni müharibəyə başlamalarını sübut edən ciddi faktdır. Bu, həm də sülh dövründə baş verib. Yəni, faktiki işğal bitmə də, mina qurbanlarının sayı artır. Üstəlik, tapılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənənə. Azərbaycanın işğaldan azad edilmiş rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır. "Qafqazın Xirosması" adlandırılan Ağdamda 97 min mina aşkar edilib.

Minalanmış ərazilər: Azərbaycana qarşı terror siyasəti

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) proqnozlarına görə, ölkəmiz tərəfindən aparılan işlərin intensivliyinə baxmayaraq, bəzi rayonların təmizlənməsi on ilə qədər vaxt apara bilər. Minatəmizləmə işləri böyük vaxt və vəsait tələb edir və Azərbaycan

işğaldan azad edilmiş əraziləri tez bir zamanda təmizləməyə çalışır.

Birinci Vətən Müharibəsindən İkinci Vətən müharibəsinədək olan 30 illik zaman kəsiyində dünyanın bütün beynəlxalq təşkilatları susdu. Bizim dünya ilə bir olan səsimizi eşitmədilər. Haqq səsimizə səs vermədilər. Torpaqlarımızın işğalı, minlərlə soydaşımızın ev-eşiyindən didərgin düşməsi, insan hüquqlarının vəhşicəsinə pozulması ilə barışdılar. Susdular. Sanki erməni adlı nankor torpaqlarımızı işğal etməkdə, minlərlə azərbaycanlıyı qətlə yetirməkdə, insanları evlərindən zorla çıxarmaqda, onların mal-mülkünü talan etməkdə, şəhadətə yetən soydaşlarımızın meyitlərinə işgəncə verməkdə haqlı imiş. Əzəli dedə-baba torpaqlarımızda daşı daş

Xəritələrin təhvil verilməsi beynəlxalq humanitar hüququn tələbidir

Azərbaycanın israrlı çağırışlarından sonra ATƏT-in, ABŞ, Rusiya, Avropa İttifaqı və Gürcüstanın vasitəçiliyi guya ki, minalanmış ərazilərin xəritələri təqdim olunub. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, təqdim olunan xəritələrin dəqiqliyi 25 faiz uyğun gəlir. Təbii ki, bu xəritələrə Laçın və Kəlbəcərdən geri çəkilən Ermənistan silahlı bölmələrinin həyata keçirdiyi kütləvi minalama daxil deyil.

2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildiren ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza demişdi: "Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil



lər minalanmış ərazilərin xəritələri ni müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidirlər. Ermənistan isə beynəlxalq sənədlərə, dövlətinin rəsmisinin imzaladığı kapitulyasiya aktına zidd olaraq xəritələri hələ də Azərbaycana təqdim etmək fikrində deyil. Hələ üstəlik həyasızcasına bu xəritələrin, ümumiyyətlə, olmadığını da iddia edirlər. Lakin bu, onların növbəti yalanı, məğlubiyyətlərinin acısından gizlətdikləri, əslində isə var olan xəritələrdir.

Birinci Vətən Müharibəsindən sonra 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır. Bu gün azad etdiyiniz torpaqlarımızın isə təqribən 13 kvadratkilometri minalarla əhatə olunmuşdur. Bu ərazilərdə dəfələrlə bədbəxt hadisələrin baş verməsi minalanmış ərazilərin xəritəsinin olmaması səbəbindəndir. Odur ki, mina qurbanı olan soydaşlarımızın sayı artmaqda davam edir.

məsuliyyəti Ermənistanın üzərinə düşür. Deməli, ermənilər hüquq qarşısında cavab verməli, yüzlərlə insanın həyatını itirməsinin səbəbkarı kimi cinayətə cəlb olunmalıdırlar. Həmçinin də beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq öhdəlikləri pozmasına, o cümlədən məqsədlə şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamalıdır. Çünki onların bu hərəkəti tək azərbaycanlılara deyil, dünya ictimaiyyətinə, insan amilinə qarşı törədilən cinayətdir. Bu vəhşilik qarşısında dünyanın hələ də susması isə maraqlıdır. Belə nəticə hasil olur ki, bəzi dairələr regionda sülhün bərqərar olmamasında maraqlıdırlar.

Müharibə bitib, erməni terrorizmi başlayıb

Beynəlxalq qurumlar tez-tez ermənilər üçün Laçın yolundakı keçidin təmin edilməsinin vacibliyi barədə danışır. Bəs onu bilirlərmə ki, 2020-ci ildən sonra həmin yoldan Azərbaycan ərazilərini minalamaq üçün nə qədər yeni istehsal edilmiş minalar keçirilib? 2021-ci il istehsalı olan minalar Azərbaycan ərazilərinə necə keçib? Bunlar niyə sual edilmir? Yalnız 2023-cü ilin aprelində Laçın postunun qurulması ilə bu halların qarşısı alındı.

Hər dəfə şəhidlərimizi xatırlayanda, qazılarımızı görəndə, onlarla söhbət edəndə, soydaşlarımızın öz doğma torpaqlarımızda minaların qurbanı olduğunu



üstə qoymamaqda, mədəni-tarixi abidələrimizi dağıtmaqda, məscidlərimizi təhqir etməkdə, sərvətlərimizi talayıb dünya bazarlarına çıxarmaqda sanki haqlı imiş.

Bu məsələdə beynəlxalq ictimaiyyətin köməyi lazımdır. Bəzi ölkələr yardım ediblər. Lakin hələ də susmağa davam edənələr var. 44 günlük Vətən müharibəsində ermənilərin dinc əhalinin yaşadığı əraziləri nəhəng artilleriyalardan atəşə tutmasına, evləri-həyətləri dağıtmasına, insanların ömrünü sonlandırmasına, Gəncəyə atdıqları raketlə neçə-neçə uşağın ölünəsinə, valideynlərini itirməsinə, dağıntılara səbəb olmasına susduqları kimi, artıq iki ildən artıqdır, düşmənin minalanmış ərazilərin xəritəsini verməli olduğu halda verməməsinə də susanlar var.

Bu isə müharibədən ötən dövr ərzində dəfələrlə insanların minaya düşərək həyatını itirməsinə səbəb olub. Yuxarıda açıqladığımız statistika müharibənin bitməsinə baxmayaraq hələ də vətəndaşlarımızı itirdiyimizin göstəricisidir. Onların minaya düşərək vəfat etməsi və müxtəlif bədən xəsarəti alması ermənilərin Azərbaycana qarşı terror siyasətinin davamıdır. Bütün bunlar isə Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir. Lakin onlar bunu etmir, dünya da bu qədər insan ölümünə susur, susur...

verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandıрмаq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirik ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq".

Həmin çağırışdan xeyli vaxt keçsə də, lakin hələ də Minsk qrupu, Avropa İttifaqı bu insan itkilərinə reaksiyasız şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Elə bu səbəbdən də artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlara sağollaşmışıq, deyən dövlətimizin başçısı fikrini belə tamamlamışdır: "Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup öldür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulasiya nəinki qeyri-məhsulardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsire malikdir".

Ermənistanın mövqeyi hərbi və mülki şəxslərin həyatı üçün təhlükədir

Cenevrə Konvensiyasına və beynəlxalq protokollara görə tərəf

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin iki il öncə Kəlbəcərdə baş verən hadisə ilə bağlı verdikləri birgə məlumatda bildirilirdi ki, bu ərazidəki minalar Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədlə şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Məlumatda qeyd olunurdu ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərək Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Onu da qeyd edək ki, müharibədən sonra imzalanan bəyanata əsasən düşməne Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmaq üçün vaxt veriləndə onlar bu vaxtdan da istifadə edib həmin ərazilərə minalar basdırıblar. İnsanların öz vəzifə borclarını yerinə yetirərək mina qurbanına çevrilməsinin bütün

əşidəndə müharibənin nə qədər böyük fəlakətlər gətirdiyi, bitəndən sonra da belalarının bitmədiyi fikirləri düşüncələrimizdə yenilənir. Budur, artıq üç ilə yaxındır ki, ölkəmizdə müharibə başa çatıb. Bu gün azad olunmuş torpaqlarımızda qızğın bərpa işləri həyata keçirilir. Ona görə ki, 30 il köçkün, qaçqın, didərgin kimi yaşayan insanlar öz doğma ev-eşiklərinə qayıda bilsinlər. Azad torpaqlarımızda elektrik enerjisi stansiyaları qurulur, yollar çəkilir, körpülər salınır, su anbarları tikilir, hava limanları salınır. Elə düşməni də narahat edən görülən bu işlərdir. Onlar xəritələri verməməklə bizim üçün çətinliklər yaratmaq, insanların köçməsinə ləngitmək xülyəsindədirlər. Lakin azad torpaqlarda müharibə bitəndən dərhal sonra başlanan işlər elə o torpaqların sakinlərinin evlərinə tez qayıtmasına xidmət edir. Düşməni nə edir etsin, bu qayıdışı ləngidə bilməyəcək.

Bu terrorçu dövlətin xislətinə biz qonşu olaraq illərdir ki, bələdik. Yalançı, ikiüzlü, verdiyi sözün arxasında dayana bilməyən bu varlıqlar zamanın bütün dövrlərində bu xalqı narahat etməyə, isti aşına su çiləməyə çalışıblar. Lakin biz də onları zaman-zaman tanıyıyıq. Hansı xislətdə olduqlarına bələd olmuşuq. Bütün bunlara görə də onlarla özlərinə layiq şəkildə davranmaqdan başqa çarə yoxdur. Terrora qarşı antiterror tədbirləri bizim haqq işimizdir.

Mətanət Məmmədova

Əmək bazarına hesablanmış peşə təhsili



təmin edən bu müəssisələr peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir. Peşə məktəbini bitirən tələbələri adətən müəssisə ilə əməkdaşlıq edən işəgötürənlər ilə təmin edir.

Qarabağda 8 peşə məktəbi açılacaq

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq yeni peşə təhsil müəssisələrinin qurulması prosesi cari tədris

15 sentyabr tarixindən etibarən peşə təhsil müəssisələrində yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 72 peşə təhsil müəssisəsində 128 ixtisas üzrə təhsil alacaq 31838 nəfər tədrisə başlayıb. Onlardan 20775 nəfəri 2023/2024-cü tədris ili peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesi zamanı müsabiqədə uğur qazanaraq peşə təhsili almaq hüququ qazanıblar.

Cari tədris ilində peşə təhsili üçün ən əlamətdar hadisələrdən biri də iyul



ilində də davam edəcək. Həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər Qarabağda da 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsil müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera



ayında Prezident İlham Əliyev tərəfindən istifadəyə verilən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədrisin başlamasıdır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabinet, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməxana, idman zalları və meydançaları, avtotəmir binası, mal-darlıq ferması və digər köməkçi binalar yerləşir.

128 ixtisas üzrə mütəxəssis hazırlanır

Hazırda ölkəmizdəki peşə təhsil müəssisələrində, peşə liseylərində sənətsünaslıq, mədəniyyət və incəsənət, iqtisadiyyat, xidmət, avtomatika və idarəetmə, kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı, energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları, metallurgiya, maşınqayırma və metal emalı, aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri, kimyəvi və biokimyəvi texnologiya, ilkin tələbat və ərzaq mallarının texnologiyası, habelə inşaat və arxitektura ilə bağlı bir çox peşə tədris olunur.

Peşə təhsili, ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək


məqsədi ilə tabeliyindəki peşə təhsil müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Peşə məktəbləri, təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir, peşə təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür.

Peşə təhsil müəssisələri öz müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir. Qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini

yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir.

Agentlik peşə təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür, peşə təhsil müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir, habelə qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini

Lalə Mehralı



Lalə Mehralı

“Copy-paste” gözəllik

Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub. Bir millətin ecəzkar hesab etdiyi gözəllik kriteriyası başqa bir millətə absurd gəlib. Bir ölkədə qəlibə salınaraq böyüməsi dayandırılan ayaqlar gözəllik kriteriyası olub, digərində dodaqların, qulaqların, boğazların dəmir halqalara keçirilməsi. Bizim sevdiyimiz düz saçlar onlara bədbəxtlik əlaməti kimi görünüb, onların ağac budağına oxşayan hörükləri bizə ürkdücü gəlib.

Platona görə, gözəllik ilahi zəkanın dünyada əks olunmasıdır. İlahinin verdiyi gözəlliyi olanlar da bəyənmir daha özünü. Bilirsiniz nə qədər gözəl qız özünü əməliyyatla “urod” edir? Səzsiz-hesabsız. Spesifik görünüşü ürəkləri titrədən, saf gözəlliyi ilə əks-cinsi rıqqətə gətirən qızlar yoxdur daha. 17-18 yaşadək enib tibbi prosedurlar, müdaxilələr.

Ölkədə demək olar ki, bütün qızlarda eyni burun var. Daha qovslu burun olan da yoxdur, fındıq burunlular da. Burun dəlikləri qarşı küçədən görünən estetik qızlar hər gün artır. Estetik həkimlər “copy-paste” üsulu ilə işləyir, hamıda eyni tip burun var. Nazik burnunun üstündə azacıq çıxıntı olan qızlar da əməliyyata qaçır. Anlamır o çıxıntının simasına necə incəlik verdiyini, onu spesifik etdiyini.

Gözlər insanın anadangəlmə sahib olduğu ən dəyərli hədiyyəsidir. Üzümüzdə ən çox diqqət edilən, ən nəzərəçarpan orqanıdır. Əhəmiyyətliyi təkcə gözlərin rəngi, quruluşu deyil, gözün həyatımızdakı rolunun özü böyükdür. Biz nə edirik? Yaradının ən mükəmməl hədiyyəsini bəyənməyib barmaq edirik. Ya tibbi müdaxilə ilə formasını dəyişirik, ya rəngini bəyənməyib linza qoyuruq. Bəzən lap ağırı çıxarıb tibbi prosedurla göz rəngimizi qalıcı olaraq dəyişirik. Ya kor oluruq, ya da ömürlük peşman.

Çoxdandır ki, gözlər qəlbin aynası deyil. Gözlərinə baxdığımızın qəlbinə görməyəli çox olub. Daha piyalə, ceyran gözlü qızlar da azalıb. Alagöz dediyimizin gözü sən demə qara imiş, xəbərimiz yoxdur. Dünən ala gözlərini görüb vurulduğu qızın gözlərini bu gün mavi gören gəncin çaşqınlığını bir təsəvvür edin. Gözlərin öz təbii formasını itirməsi də çoxdan olub, iplərlə dartılıb gicgaha bağlanmış badam gözlülər, tülkü gözlülər, bir-birinin eynisi olan qızlar çoxalır. Miyanə anlayışı ortadan yoxa çıxıb.

İnsan simasının ən nəzərə çarpan nöqtələrindən biri də dodaqlardır. “Qonçə dodaq”, “yarpaq dodaq” deyərək vəsf edilib tarixən gözəllər. “Ağız nazik, dodaq nazik, dil nazik” deyən Vəqif indiki şər dodaqları görsə nə cür təsvir qoşardı, kim bilir. Dolğu ilə şişirdilən dodaqlar daha aşıq Ələsgərin təbircə desək “kip” durmur, o qədər müdaxilə edilir ki dodaqlar örtülmür, örtülmüş vəziyyətdə belə ağızda dişlər görünür. Alt dodaq çənəyə doğru, üst dodaq buruna doğru yola çıxıb. Daha nazik dodaqların gözəllik anlayışında yeri yoxdur, sıxışdırıb çıxarıldılar.

Çənəyə, almacıq sümüyünə də müdaxilə edildiyini biləndə mat qaldım. Çənə sümüyünü yonub üçbucaq görüntü verirlər. Ağız içindən kəsib xüsusi cihazla girib çənəni rəndələyirlər. Daha incə görünürmüş deyilənə görə. Almacıq sümüyü hiss edilməyən üzlərdə onu da qabardırırlar, ya ətrafını rəndələyib sümüyü daha kəskinləşdirirlər, ya da dolğu ilə qabarıqlaşdırırlar. Ölkə dolub Malefisenta görünüşlü qadınlarla.

Geniş alın gözəllik etalonu idi bir zamanlar. Gözlərin gözəlliyinin ortaya çıxması, üzün daha aydın görünməsi üçün alın kiçik qızlar hətta saç diblərindən saçları seyrəkləşdirir, alın nahiyəsini böyüdüdü. İndi geniş alın olanlar kiçiltmək məqsədi ilə saç əkdirir alınına. Təbii qaşlarını bəyənməyib nümayişə qalxmış tük effekti etdirənlər də az deyil.

Gözəllik anlayışı sərhəd tanımır, hətta sərhədləri, hüdudları yıxır desək daha doğru olar. İnsan əlindəkilərlə qane olmur, həmişə yenisini, fərqlisini, dahasını, növbətisini istəyir. Gözəllik uğrunda gedən bu mübarizədən qazanclı çıxan hələ ki, estetik həkimlərdir. Bazar onlara işləyir.



Erməni zövcəsinin yanında üzüqara Bob



Adam nə olur olsun, bircə arvad yanında xəcalətli, əli ətəyindən uzun, üzüqara qalması. Bu, çox dəhşətli haldır. Allah heç kimi belə çıxılmaz vəziyyətə salmasın. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendesdən gedir söhbət. Yazıq bir qələt eliyib, ahıl yaşında erməni qadınla evlənib. Axı, haradan biləydi ki, erməni “haxçı”nın niyyəti nədir? Bədbəxt, elə bilib ki, erməni əsilli Nadin Arslanyanla evləndə başına tac qoyacaqlar, erməni qayınları, baldızları, xalası və dyısı oğlanları onu qoca vaxtında əllərinin içində saxlayacaqlar. Amma qoca Menendesin arzusu gözündə qalıb. Nadin “haxçı” kəndiri salıb qoca senatorun boynuna, hara gəldi sürüyür, kimə istəsə qışqırdır...

“Pedofil” Menendez onsuz da türk düşməni idi, bütün çıxışlarında Türkiyə və Azərbaycanı “qaralayıb” özünü erməni diasporunun yanında “süddən çıxmış ağ qaşlıq” kimi göstərirdi. Qoca tülkünün erməni lobbı təşkilatlarının başında duranlarla tez-tez bir araya gəlməsi də çox mətləblərdən xəbər verir. Erməni əsilli Nadimlə evliliyi isə ona iş həyatından kənar, evdə də nəzarətin güclü olduğunu göstərir. Bəli “qadın böyük qüvvədir”, deyib, başına gələnler. Düzdür, istənilən kişi bu vəziyyətlə rastlaşa bilər və gündəlik həyatımızda buna hər an hazırıq, amma erməni kimi bir millətin əlinə düşmək isə əsl faciədir. Bu millətin kişisi də, qadını da salam verdiyi adamdan sui-istifadə etməkdə mahirdirlər. Necə deyirlər, “salam verəndə əlindən ehtiyatlı ol”.

Beş ayda dörd qitədə olan Nadin-Bob cütliyü erməni kilsəsində, erməni lobbı təşkilatlarındakı görüşlərdən sonra 400 min dollarlıq varidatla geri dönüblər.

Sadiq FETÖ tərəfdarı, Türkiyə ictimai-

yyətinin əhəmiyyətli bir hissəsi tərəfindən “Sünger Bob” kimi xatırlanan Menendes dövlət katibi Antoni Blinkenlə Azərbaycanın ayrılma hissəsi olan Qarabağdan danışib, müzakirələr aparıb və rəsmi Bakını “aqressor” adlandıraraq, ermənilərə qarşı “soyqırımı” törətməkdə ittiham edib. Təbii ki, bu adamcıq sadəcə amerikalı olsaydı, bəlkə də buna göz yummaq olardı. Amma bir

senatorun kafasından böyük danışması, Azərbaycanı onun törətmədiyini cinayətdə suçlaması, iftira atması, ölkəmizi dünya birliyi qarşısında ləkələməsi qəbuləndirilməzdir. İftira, çamur isə cəzasız qalmamalıdır. Bilirik, Menendes kimin “qaza gətirdiyini”. Boş yerə onun zövcəsinin erməni olduğunu xatırlatmadıq. Senatora onu da xatırlatmaq gərəkdir ki, siyasəti məişət mövzusu ilə qarışdırmasın, onun yarada biləcəyi bumeranq effektini də nəzərə alsın.

Blinkenlə görüşündə Azərbaycanın əzəli və əbədi ərazilərində yaşayan separatçı ermənilərin “etnik təmizləməyə, soyqırımına” məruz qaldıqlarını deyən Menendes bundan bərk narahat olduğunu bildirib. Senator bir az da dərinə gedərək, burnunu lazım olmayan yerə soxaraq, başını başlara qoşaraq Azərbaycan Prezidentini “məsuliyyətə cəlb etmək və Dağlıq Qarabağdakı ermənilərə dərhal dəstək vermək”, kimi cəfəngiyata varıb. Belə yerdə deyiblər, vay Amerikanın halına, gör dünyanın ən güclü ölkəsinin qanunverici orqanında kimlər təmsil olunur? ABŞ Menendes kimi erməni payına yalmananlarımı dünyaya ağılıq etmək istəyir? Bob kimi rüşvətxor və pedofil senatorla Amerika çox da uzağa gedə bilməz.

Azərbaycana gəlincə, dövlətimiz Qarabağda suveren hüquqlarını, ərazi bütövlüyünü, konstitusiyasını bərpa edir.

Bob Menendes kimi senatorların təmsil olunduğu ABŞ, Makronun təmsil etdiyi Fransa kimi ölkələrin bu haqqımıza qarşı çıxması birbaşa beynəlxalq qalmaqla nümunəsidir. ABŞ da, Fransa da Azərbaycandan güclü ola bilər, amma haqsızdırlar, erməni yalanının yanında yer alıblar, hamı üçün yad olan ikili standartla, üzgörməliklə, ədalətsizliklə doğmalaşıblar. Biz isə duamızı əsirgəməyək, Uca Tanrı ağıl payından bunlara da göndərsin

Vəli VƏLİYEV

Separatizmin ləğv edilməsindən Əli Kərimli və trol dəstəsi də narahat olub

Azərbaycan dövləti aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edib. İqtisadi nailiyyətlər hərbi qüdrətimizin artmasına geniş imkanlar yaradıb. Məhz ordu quruculuğunun ən yüksək formada həyata keçirilməsi, hərbi birləşmələrin müasir silahlarla təmin olunması 44 günlük Vətən Müharibəsində erməni terrorçu dəstələrinin məhv edilərək, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi.

Fuad Qəhrəmanlı özünü ağıllı göstərməyə çalışır

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, dağıdıcı müxalifət də erməni revansistləri kimi düşünür, Makronsayağı mövqe ifadə edirlər. Qısaca desək, nala-mıxa vuran fikirlər səsləndirirlər. Məsələn, deyir ki, indi qaldı Rusiya “sülhməramlılarını” da Qarabağdan yola salmaq: “O da həll olunduqdan sonra nəhayət, 35 illik erməni separatçılıq avantürası bitmiş olacaq və regiona daimi sülh gələcək”. Ə.Kərimli bu cür statusu ilə göstərməyə çalışır ki, sabah “Rus sülhməramlıları niyə orada qalırlar”, “Dövlət Rus sülhməramlılarını Qarabağda çıxarmamaqla Qərbin maraqla-



Ermənistanın imzaladığı təslimçilik aktı Qarabağda 23 saat 47 dəqiqə davam edən və separatçıların ağ bayraq qaldırması ilə yekunlaşdı. Dövlətimiz separatçılığı tamamilə ləğv etdi. Artıq separatçılar Azərbaycanın bütün şərtlərini qəbul ediblər. Yevlaxda baş tutan müzakirələrin ab-havası da bunu deməyə əsas verir.

Ölkəmizdə separatçı, cinayətkar ünsürlərə yer ola bilməz

Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, ölkəmiz öz ərazilərində hansısa separatçı birləşmələrin mövcudluğuna dözməyəcək: “Prezident İlham Əliyevin bu il mayın 28-də Laçın rayonu sakinləri ilə görüşdə bildirdiyi kimi: “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca get-di. Statusu isə biz hələ ikinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyallı normal vətəndaşı olmaq, öz saxta “dövlət atributları”nı zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada “prezident” var, guya “nazir” var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözümlü göstəririk. Halbuki, hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”. Lokal antiterror əməliyyat tədbirlərinin aparılması da onu təsdiq etdi ki, ölkəmizdə hər hansı separatçı, cinayətkar ünsürlərə yer ola bilməz. Başlarını qaldıranlar dəmir yumruqla ciddi şəkildə cəzalanacaqlar. Ermənipərəst dairələr və Ermənistanla hərbi, siyasi dəstək göstərən Fransanın lokal xarakterli antiterror əməliyyat tədbirlərinə müxtəlif formada don geyindirib, hay-küy qaldırmaları sabun köpüyündən başqa bir şey deyil.

Azərbaycan azad, müstəqil dövlət olaraq öz ərazisində istənilən tədbiri özünün verdiyi qərar əsasında həyata keçirmək haqqına malikdir. Fransanın Qarabağdakı erməni separatçıların vəziyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırması da heç bir işə yaramayacaq. Necə ki, avqustun 16-da belə bir nəticəsiz iclas keçirilmişdir. BMT Baş Assambleyasının yığılacağında da Azərbaycanın ədalətli mövqeyini birlik ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizlə bağlı çıxışını alqışlarla cavablandırmışdılar.

rını zərbə altına alır”, “Rus sülhməramlıları Xankəndidə suverenliyimizin bərpasına mane olur” və bu kimi digər cəfəng iddialarla Sevinc Osmanqızının, Qənimət Zahidin TV-lərində çıxışlar edəcək. Yəni, indidən sayıqlamaq üçün mövzu tapıb. Eləcə də Əli Kərimlinin digər trolları da qeyri-ciddi, əsas-sız fikirlərlə çıxış edirlər. Elələri də var ki, özlərini ağıllı göstərməyə çalışırlar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı boyuna və gövdəsinə uyğun gəlməyən təkliflər səsləndirir. Bir neçə bənddən ibarət ideya irəli sürür. Bildirir ki, Yevlaxda keçirilən müzakirələrin kapitulyasiya ilə yekunlaşması üçün erməni tərəfi ilə aşağıdakı məsələlər razılaşdırılmalıdır. Sonra da başlayır, təkliflərini qeyd etməyə. Lakin bu gerizəkəli hələ də başa düşmür ki, artıq separatizm yoxdur, silahlılar tamamilə ləğv edilib, əksər terrorçubaşlar qaçıblar. Bütün bunlar elə kapitulyasiya deyilmi? Təbii ki, kapitulyasiyadır.

Natiq Adilov elə Arayık və Vardanyan kimi düşünür və fikirlərini də ö cür ifadə edir

AXCP RH-nin üzvü Natiq Adilov isə elə Arayık və Vardanyan kimi düşünür və fikirlərini də o cür ifadə edir. Utanmazcasına deyir ki, Azərbaycanın suverenliyi hələ bərpa edilməyib: “Gün o gün olsun bu da baş versin. Lakin bizim hədəflər daha iri olmalıdır. Hətta tarixi Azərbaycan torpaqları deyilən şimaldakı, cənubdakı əraziləri də özümüzlə qatıb böyük Azərbaycan qursaq və orada insan ləyaqətinə, hüquqlarına hörmət etməyən, görməmiş, talançı, saxtakar, korruptsiyə məruz qalan erməni olacaqsa, bu, qara qəpiyə dəyməyən bir hadisədir”.

Bu xarici maraqlı dairələrin elə alınan ucuz məxluq baş düşümlər ki, əgər Laçın sərhəd və kömrük məntəqəsi qurulubsa və lokal antiterror əməliyyatlarından sonra erməni separatçıları ağ bayraq qaldırıbsa, deməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir mübahizə mövzusu olmadan bərpa olunub. Bu gün-sabah isə Xankəndidə və digər ərazilərdə Azərbaycanın üçrəngli bayrağı qaldırılacaq. Buna heç bir kəsin o cümlədən də, Əli Kərimlinin və onun troll dəstəsinin üzvü N.Cəfəlinin şübhəsi olmasın. O ki qaldı N.Cəfəlinin uzaqlara hesablanan arzularına, o da olacaq. Sadəcə, zamana ehtiyac var.


İ.ƏLİYEV

Azərbaycan Silahlı Qüvvələrinə Qarabağ bölgəsində lokal antiterror tədbirlərini həyata keçirmək və qarşı-sına qoyulan vəzifələri yerinə yetirmək üçün cəmi bir gün vaxt lazım olub. Xunta ağ bayraq qaldırıb və dünyanın Qarabağın azərbaycanlı icmasının nümayəndələri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reintegrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa gəliblər.



hazırda Rusiyaya qarşı səsləndirdiyi təhdidləri qeyd edib: "Moskvanın separatçıları müdafiə etmək üçün heç nə etmədiyini bildirirlər. Baxmayaraq ki, kimse soruşa bilər

T.Poloskova yekunlaşdırıb. "İnformasiya Müqaviməti" qrupunun ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenkonun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibə olub, lakin 2023-



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" istiqaməti çərçivəsində hazırlanıb.

zamanı verdikləri bütün itkiləri ödəyə bilmədilər və buna görə də lazımı hərbi texnikanı təmin edə bilmədilər. Separatçılar Azərbaycan ordusuna müqavimət

Əgər qeyri-qanuni silahlı birləşmələr və onların texnikası Azərbaycan ərazisindən çıxarılsa, bu, əhəmiyyətli olacaq. Ermənilərin Azərbaycan cəmiyyəti

Əcnəbi ekspertlər: "Artıq Azərbaycan üçün heç bir problem, təhlükəsizlik təhdidləri görünmür"



ki, ruslar niyə onlar üçün çalışmalıdırlar? Biz dünyanın erməni separatçılarının xaincəsinə atəşə tutması nəticəsində faciəvi şəkildə həlak olan Rusiya sülhməramlıları ilə baş verənləri görmüşük- bu təhdidlərin əsassız olduğu üzə çıxıb. Bütün Moskva isə hələ 90-cı illərdə rus sadəliyindən istifadə edərək, restoranlarda oturan, rus müəssisələrini öz mülklərinə çevirib zəbt edən sağlam ermə-



göstərə bilmədilər. Bu halda onlar üçün yeganə çıxış yolu atəşkəs və Bakının şərtlərinə razılıq vermək idi", - ukraynalı politoloq qeyd edib. Digər tərəfdən, onun fikrincə, bir sual var: bu, doğrudan da, Bakının qoyduğu bütün şərtlərin yerinə yetirilməsi ilə bitəcək, yoxsa başqa bir erməni sirkinə çevriləcək. "Son 3 ildə biz gördük ki, diplomatik imkanlar ermənilər



fikirlerini "Caliber" analitik mərkəzinə bildirdilər. Şərhli oxucularımıza təqdim edirik.

Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskovanın sözlərinə görə, əslində bu, sülhü təmin etmək üçün xüsusi antiterror tədbiri idi, çünki uzun müddət İrəvandan və bir sıra xarici dövlətlərdən və strukturlardan olan dəstək əsasında qeyri-qanuni rejimin rəhbərləri, revansistlər özlərini tamamilə qeyri-adekvat apardılar və problemin həlli ilə bağlı heç bir təklifi qəbul etmədilər.

"Bundan başqa, separatçı liderlər vəziyyəti gərginləşdirmək üçün tədbirlər görüb, silah-sursatla cingildəyib, sərt bəyanatlar verib, dinc azərbaycanlılara atəş açıb, Rusiya sülhməramlılarına qarşı tərxiatlar törədib, azərbaycanlıların ölümünə səbəb olan minalar basıblar. Sonda Azərbaycanın səbri tükəndi və bu, təbii idi", - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu hadisələrin 24 saat ərzində başa çatması isə separatçıların Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərmək üçün real resursunun olmadığını deməyə əsas verir.

"Lakin biz aşağıdakı məqamları nəzərə almalıyıq. Keçmiş ixtisasa görə, Moskvada erməni diasporunun nümayəndələri ilə, İrəvanda yaşayanlarla ünsiyyət qururam və görürəm ki, revansistlər hələ getməyiblər: partizan müharibəsi başlayacaqları ilə hədələyirlər, lakin dərhal qeyd edirlər ki, yalnız iki aylıq silah var. Mən hesab edirəm ki, uzağı 2 gündür", - Poloskova bildirib.

Bundan əlavə, o, ermənilərin

Bakının separatizm üzərində qələbəsi və Qarabağ ermənilərinin sürətlə pasportlaşdırılması ilə bağlı əcnəbi ekspertlər nə düşünür?



nilərlə doludur. Bu ermənilər özləri niyə kimisə, harasa qorumağa getmir? Bunun əvəzinə "Rusiyaya problem yaradacaqlarına" söz verirlər. Məhz problemlərin nədən ibarət olduğu aydındır, biz ermənilərin Moskvada törətdiyi terror aktlarını xatırlayırıq. Ona görə də bizim hakimiyyət orqanları da indi ayıq-sayıq qalır, vəziyyəti izləyir. Yevlaxdakı müzakirələrə gəlincə, qorxuram ki, ermənilər yenə də vəziyyəti qeyri-konstruktiv müstəviyə keçirməyə, onu dalana dirəyə aparmağa çalışacaqlar. Bunu zaman göstərəcək", - deyə

cü ildə antiterror tədbirləri demək olar ki, 24 saata başa çatıb". "Bu tədbirlərin nəticələri tez, təsirli, bəzi hallarda hətta gözlənilməz və eyni zamanda gözlənilən olur. Məsələn, mən indiki eskalasiyanın 44 günlük müharibə səviyyəsində olacağını gözləməyirdim. Ermənistanın 3 il ərzində 2020-ci ildə verdiyi itkilərdən çıxma bilməməsi gözlənilməz deyildi. Söhbət şəxsi heyətdən, insan resurslarından yox, daha çox texniki komponentdən gedir: Ermənistan Silahlı Qüvvələri bütün o hərbi texnikanı bərpa edə, 44 günlük müharibə

tərəfindən mütəmadi olaraq əngəllənib, hətta mahiyyət etibarını onlara məhəl qoyulmayıb. Ona görə də oxşar vəziyyət ola bilər- ermənilər Yevlaxa gəlməklə sadəcə olaraq diqqəti yayındırırlar. Yenə də nəzərə alsaq ki, Ermənistanın və separatçıların indi uzunmüddətli və ya ən azı ortamüddətli perspektivdə silahlı münaqişə aparmaq üçün sadəcə resursları yoxdur, Bakının şərtlərini qəbul etmək indi yeganə mümkün variantdır. Lakin bunun doğru olub-olmadığını yaxın günlər göstərəcək.

ətinə integrasiyası prosesləri sözdə deyil, əməldə başlayarsa, bəli, bu zaman artıq real nəticələrdən danışacağıq", - deyə A.Kovalenko yekunlaşdırıb.


"Vestnik Kavkaza" informasiya agentliyinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov qeyd edib ki, "separatçı rejim məhv edildiyi üçün Yevlaxda bugünkü görüşdən yalnız müsbət şeylər gözləmək olar".

"Separatçıların müqavimət göstərəcək heç nələri yoxdur. Üstəlik, onlar artıq separatçı da sayıla bilməzlər, çünki onlar artıq Azərbaycandan ayrı, hətta kiçik bir hissədə də mövcud deyillər. Bunlar, sadəcə olaraq, pasportu olmayan Azərbaycan vətəndaşlarıdır, qanuna görə, həmin pasportlarla təmin edilməlidir. Təbii ki, yalnız Azərbaycan dövlətinə qarşı heç bir cinayətdə günahı olmayanlar.

Ermənilər bundan sonra heç bir şərt irəli sürməyəcəklər. Sadəcə olaraq, onlar Yevlaxa gəliblər ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisi Azərbaycan pasportlarını tez əldə edə bilsinlər. Təbii ki, hərbi cinayətkarlar məsələsi də öz həllini tapacaq. Dünyanın bütün hərbi cinayətkarların təcrrüatlı siyahısı təqdim olundu, indi onları sadəcə olaraq saxlayıb məhkəmə qarşısına çıxarmaq lazımdır.

Ona görə də mən artıq Azərbaycan üçün heç bir problem, təhlükəsizlik təhdidləri görmürəm. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın qələbəsi və separatçıların təslim olması qəti və dönməz idi, buna görə mən yalnız Bakını təbrik edə bilərəm", - deyə A.Petrov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı



Kimlər qəyyum təyin edilə bilər?

Ailə Məcəlləsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafələrinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafələrinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.



VƏKİL AÇIQLADI



Onun sözlərinə görə, qəyyumluq və himayə Ailə Məcəlləsinin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur: "Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilə bilərlər.

Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünə, uşağın öz arzusu nəzərə alınmalıdır.

Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənaraşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (qəyyum (himayəçi) ola bilməzlər".

Turan Abdullazadə sözlərinə belə davam edib: "Qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun (himayəçinin) məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ var. Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir. Müavinətin məbləği hazırda 120 manatdır".

Ayşən Vəli

Messi barədə ŞOK xəbər: komanda yoldaşını təhqir edib

PSJ-nin sabiq futbolçusu Lionel Messi ilə bağlı daha bir qalmaqallı məlumat yayılıb. Sən demə argentinalı ulduz futbolçu Paris klubunda olarkən məşq zamanı müdafiəçi Vitinya ilə sərt danışıb və onu təhqir edib. Hətta bununla bağlı klub rəhbərliyi də məlumatlandırılıb. "L Equipe" nəşri yazır ki, bir neçə dəfə klub rəhbərliyi ilə argentinalı futbolçu arasında mübahisələr də düşüb. Qeyd edilir ki, məşq zamanı futbolçular arasında qarşıdurma yaşanıb. Nəticədə Messi portuqaliyalıya kobud şəkildə cavab verib: "Sən nəinki püssən, həm də məni incitdin". Nəticə isə göz qabağındadır: Messi özü yayda "İnter Mayami"yə keçib...



"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşıma Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressainform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN

6 aylıq 79.20 AZN

1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağlıqlarınızı
dərc etməyə hazırıq!

Universitetlərin bufetlərinə nəzarət necə həyata keçirilir?

"Bildiyimiz kimi artıq yeni təhsil ilinin başlaması ilə əlaqədar universitet bufetləri də öz fəaliyyətlərinə başlayıb. Məktəblərdə olduğu kimi universitetlərdə də qida zəhərlənmələrinin baş verdiyinə dair məlumatlıyıq". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.



MÜTƏXƏSSİS AÇIQLADI

istehlakçıya qədər qida zəncirinin bütün mərhələlərində nəzarətə öz töhfəsini verəcək və həm məktəb şagirdləri, həm də universitet tələbələri təhlükəsiz qida ilə qidalanacaq".

Ayşən Vəli

**Baş redaktor:
Bəhruz Quliyev**

Ünvanımız:
**Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**
Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
"ƏLİNCƏ" AZƏRBAYCAN XEYRİYYƏ CƏMİYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə bilər.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4000